



XALQ QƏZETİ

№ 52 (29024) 5 mart 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan paytaxtında “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşması keçirilib Prezident İlham Əliyev qarşılaşmaya baxıb



□ **Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar. “Bakı 2019: Ulduzlar Finalı”nda “Qərbi Ulduzları” və “Şərqi Ulduzları” komandaları qarşılaşıblar. Oyunda məşhur futbolçular Yeyu Dudek, Maykl Essien, Anderson Luis

de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununun səfəri Vəli Qasimov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov,



azarkeşlər arasında keçirilmiş müsabiqə əsasında seçilən Zaman Zahirzadə, Məhəmməd Tannirverdiyev və Avropa Liqasının finalına həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da meydana çıxıblar. Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşdü. UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi. Sonra xatirə şəklində çəkdirildi. Daha sonra oyun başladı. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərbi Ulduzları”

komandasının 11:10 hesablı qələbəsi ilə başa çatdı. Sonra Prezident İlham Əliyev oyunu izləyən gənc azarkeşlərlə görüşdü, xatirə şəkilləri çəkirdi.

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib.

(ardı 2-ci səhifədə)




Xüsusi Yay Olimpiya Oyunlarına hazırlanan atletlərlə görüş keçirilib

» 4



Azərbaycan – BMT əməkdaşlığı yüksək səviyyədə davam etdirilir

» 5



“Xocalı üçün paylaş” kampaniyası

» 6



Əlcəzir prezident seçkilərinə hazırlaşır

» 8

Azərbaycan paytaxtında “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşması keçirilib



(əvvəlki 1-ci səhifədə)

UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunur. Belə ki, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda dekabrın 22-dən yanvarın 7-dək “UEFA Avropa Liqası Muzeyi”

fəaliyyət göstərib. Fevralın 28-də isə UEFA Avropa Liqasının final oyununa ümumi oturaçaqlar üçün biletlərin satışına başlanılıb. Bilet satışının bu mərhələsində hələdici görüş üçün nəzərdə tutulan 64 min biletdən 37 min 500-ü ümumi satış buraxılıb. Bu mötəbər futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə start veriləcək. Martın

22-23-də Sevilaya, martın 29-30-da Berlin, aprelin 5-6-da London, aprelin 12-də Milan, aprelin 20-də Moskva, mayın 10-da Parisdə olacaq kubok mayın 16-da rəsmi qaydada Bakıya gətiriləcək. UEFA Avropa Liqasının final matchının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar son illər sürətlə inkişaf edən Azərbaycan idmanının

qazandığı növbəti uğurdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın son illərdə bir neçə mötəbər beynəlxalq idman yarışına - I Avropa, IV İslam Həmrəyliyi oyunlarına, Formula

1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Təsədüfi deyil ki, bu gün ən mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər. Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı,

2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç, dördüncü final mərhələsinin bir oyununun, bu il iyunun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarlar bunun göstəricisidir. İdmançılarımızın olimpiada, dünya və Avropa, eyni zamanda, digər beynəlxalq idman tədbirlərində qazandıqları medalların sayının ilbəil artması

dövlət səviyyəsində idman sahəsinə göstərilən diqqətin nəticəsidir. Təqdirəlayiq haldır ki, uşaqlar və gənclər arasında idmana böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycan idmanının da inkişafının ən parlaq dövrünü yaşadığını nümayiş etdirir.

AZƏRTAC

Prezident İlham Əliyev Venesuelanın, Ruandanın və Tailandın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.**

Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri

Phantipha İmsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim etdilər.

AZƏRTAC

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.**

Mark Şnayer dinlər və mədəniyyətlərarası dialoqun təşviqi və müxtəlif dini və etnik icmaların sülh şəraitində birgə yaşaması baxımından Azərbaycanın nümunəvi dövlət olduğunu və dünyada bu işə öz töhfəsini verdiyini bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, multikulturalizm və müxtəlif etnik və

dini icmaların Azərbaycanda dinc yanaşı yaşamaqlarının təmin edilməsi dövlət siyasətidir və eyni zamanda, xalqımızın əsrlər boyu yaşadığı heyat tərzidir.

Söhbət zamanı dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun möhkəmlənməsi və dünyada təşviq edilməsi işində Azərbaycanda

böyük önəm daşıyan beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olundu və ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi vurğulandı.

AZƏRTAC

Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə mehiz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mədəni keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır.

Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alaraq, Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçıları Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2019-cu il

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.**

İbrahim bin Əbdülrəhman əl-Ömər İki Mükəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Səudun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfərdən məmnunluq hissi keçirdiyini qeyd edərək, Azərbaycanda gördükləri inkişaf proseslərinin, mədəniyyət və arxitektura nümunələrinin, xüsusilə Heydər Əliyev Mərkəzinin gözəlliyinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildiren dövlətimizin başçısı Azərbaycanda gedən böyük quruculuq işlərinin, ən müasir infrastrukturun yaradılmasının iqtisadiyyatın bütün

sahələrinə, o cümlədən turizmin inkişafına böyük təkan verdiyini vurğuladı.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq əlaqələrinin genişləndiyi, iktirəfləli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, hökumətlərarası komissiyaın əməkdaşlığın inkişafı işinə töhfə verdiyi qeyd edildi.

Söhbət zamanı, həmçinin bildirildi ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlıdır.

Məmnunluq ifadə olundu ki, bir il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı dəfələrlə artıb.

Görüşdə ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, energetika, investisiya, bərpa olunan enerji mənbələrinin yaradılması, turizm və turizm infrastrukturunu, sənaye, kənd təsərrüfatı, neft-qaz, alternativ enerji, nəqliyyat və digər istiqamətlərdə əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi, ticarət döviyyəsinin artırılmasının və bunun üçün logistik və nəqliyyat imkanlarının araşdırılmasının vacibliyi qeyd olundu.

Dövlətimizin başçısı İki Mükəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və vəliəhdə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11,0 (on bir) milyon manat, o cümlədən küçələrin əsaslı təmiri üçün 4,0 (dörd) milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1,0 (bir) milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və

mexanizmlərin alınması üçün 6,0 (altı) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2019-cu il

Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Malik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur.

Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşduğu meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərinlən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəniyyətində yaxından iştirak etmiş, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr vermişdir.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 72

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1294-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 743 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030; 2015, № 5, maddə 630) ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nın 5.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.8. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yarasız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 74

Bakı şəhəri, 4 mart 2019-cu il

“2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin forması”nın təsdiq edilməsi barədə

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR**:

1. “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin forması” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun qəbul edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqgazeti.com saytlarında tanış ola bilərsiniz.

Prezident İlham ƏLİYEV: Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır

□ **Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər – təqdimat – və sərgilər təşkil edərək, qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan islamofobiya və İslami terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə apararı ölkələrdəndir. Yeni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var.**

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin yenidən çapdan çıxmış 80-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2017-ci il mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimindəki nitqində səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin may-iyun aylarını əhatə edir.


Kitaba Prezident İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış və bağlanış mərasimlərində iştirakına, XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanışlığına dair materiallar, XXIV Beynəlxalq “Xəzər neft və qaz-2017” sərgi və konfransının açılış mərasimində nitqinin mətni, həmçinin VII Xəzər Beynəlxalq “Energetika və alternativ enerji” sərgisinin açılışında iştirakı haqqında informasiya daxil edilib.

Nəşrdə dövlətimizin başçısının Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına, habelə Polşaya səfərləri, Azərbaycana səfər etmiş Moldova Prezidenti ilə apardığı danışıqlar barədə materiallar, imzalanan sənədlər, dövlət başçılarının mətbuata bəyanatları haqqında informasiyalar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırır.

Kitabda Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal”da dərc edilmiş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsi verilib.

Çoxcildliyin 80-ci kitabında Prezident İlham Əliyevin İordaniya, Səudiyyə Ərəbistanı, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və digər dövlətlərin, beynəlxalq təşkilatların ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da yer alıb.

Oxucular bu kitabda ölkə başçısının Cəbrayıl rayonunun işğaldan azad edilməsi Cəbrayıl



Mərcanlı kəndinə səfəri zamanı sakinlərlə görüşünü, burada yeni inşa olunmuş 96 şagird yerlik məktəbə, həmçinin məscidə, kənddə aparılan bərpa işləri ilə tanışlığını, eləcə də Şirvan şəhərinə səfərinə əks etdirən materiallarla tanış ola bilərlər.

Nəşrdə Azərbaycan Prezidentinin Bakının Yasamal rayonunda yeni tikilən yolların açılışı, Qaradag rayonunda SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımada qazma qurğusunun açılışı, Xəzər Dəniz Gəmiçiliyi Donanma-

sının “Qubadlı” və “Cəbrayıl” gəmilərinin istismara verilməsi mərasimlərində iştirakı barədə informasiyalar toplanıb.

Prezident İlham Əliyevin “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarına məktub və digər məktublarda bu nəşrə daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnesi” tərəfindən buraxılan 80-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Diplomatik korpusun nümayəndələri vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə məlumatlandırılıb



□ **Martin 4-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər və Vergilər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrdə Azərbaycanı akkreditə edilmiş fəvqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkili və diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib.**

AZƏRTAC xəbər verir ki, görüşdə diplomatik korpus nümayəndələri vergi

sistemində aparılan islahatlar və vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə

məlumatlandırılıb.

Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cəbbarov ölkədə aparılan iqtisadi islahatlar, xarici investitorlar üçün yaradılmış əlverişli biznes mühiti, vergi islahatları, onların məqsəd və hədəfləri barədə tədbir iştirakçıların məlumatlandırılıb. Qeyd edib ki, qarşıdakı dövrdə ölkə iqtisadiyyatının qarşısında duran əsas iqtisadi vəzifələr ixracçılıq qeyri-neft sənayesinin yaradılması, xammala bağlı olmayan inkişaf mexanizmlərinin qurulması, biznes mühitinin və sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. Bu hədəflərə nail olmaq üçün vergi qanunvericiliyində, vergi inzibati qurumlarında və bilavasitə idarəetmə sistemində köklü islahatlar aparılır.

Nazir 2018-ci ildə dövlət-biznes münasibətlərində yeni yanaşmaların sərgiləndiyini, “kölgə iqtisadiyyatı”nın miqyas-

larının azaldılması üçün yeni iqtisadi mexanizmlərin tətbiq edildiyini diqqətə çatdırıb. M.Cəbbarov vergi islahatlarının əsas prinsipləri sırasında proqnozlaşdırılmasının mümkünlüyünü, şəffaflığı və bərabərliyə əsaslanmasını qeyd edib.

O, islahatların biznesin könüllü əmələtmə səviyyəsinin və fiskal gəlirlərin artmasına müsbət təsir göstərdiyini də vurğulayıb. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərlə ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbəddiciliyinin artdırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılması məqsədini daşıdığı qeyd edilib.

Sonra Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı tədbir iştirakçıları üçün geniş təqdimat keçirilib, diplomatik korpus nümayəndələrinin sualları cavablandırılıb.

Azərbaycan nümayəndə heyəti Çində müzakirələr aparıb

□ **Çin Xalq Respublikasına səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.**

Görüşlərdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyi və iktirəfləli əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının siyasi iradəsi iktirəfləli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.

Çinin nəqliyyat naziri Li Siapenlə görüşdə Azərbaycanın Çin ilə digər sahələrlə yanaşı, nəqliyyat-tranzit əməkdaşlığına xüsusi əhəmiyyət verdiyi və əlaqələrin inkişafında maraqlı olduğu diqqətə çatdırılıb, nəqliyyat-tranzit əlaqələrimizin qədim tarixi, xalqlarımızın İpek Yolu vasitəsilə sıx ticarət və humanitar əlaqələrə malik olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan “Bir Kəmər, Bir Yol” Təşəbbüsü üzərində yerləşən ölkələrə əməkdaşlığı genişləndirərək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı istiqamətində davamlı fəaliyyət həyata keçirir. Çin tərəfi də öz növbəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyini bildirib.

Görüşdə Transxəzər Beynəlxalq



Nəqliyyat Marşrutunun təşviqi məqsədilə birgə tədbirlərin təşviqi, müvafiq dəmiroyolu qurumları arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyat sahəsində əlaqələrin inkişafı məqsədilə İşçi Qrupun yaradılması və sair məsələlər müzakirə edilib.

Çinin sənaye və informasiya texnologiyaları naziri Miao Veylə aparılan müzakirələrdə Azərbaycanı sənaye və İKT sahəsində birgə layihələrin reallaşdırılması, “Trans-Avrasiya Super İnfrastruktur Magistralı” (TASIM) layihəsinin həyata keçirilməsi üçün birgə səylərin artırılması və sair məsələlər müzakirə edilib. Görüşdə Azərbaycanı qaydalımsı sənaye parklarında məşin qayırma, metallurgiya, əcazçılıq sahələrində birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin Çin

Milli İnkişaf və İslahatlar Komissiyasının sədrinin müavini, Milli Statistika Bürosunun rəhbəri Nin Cice ilə görüşündə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çində təşviqinin önəmi qeyd edilib, ölkələrimiz arasında nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Görüşdə Çin tərəfinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyi vurğulanıb, Çində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqinə dair növbəti tədbirin təşkil barədə fikir mübadiləsi aparılıb.

Şahin CƏFƏROV
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

AMEA-nın həqiqi üzvü Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib

□ **M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının (RTA) üzvlərinin ümumi yığıncağında M.V.Lomonosov adına MDU-nun rektoru, akademik V.Sadovniçinin təqdimatına əsasən yekdilliklə RTA-nın akademiki (xarici üzvü) seçilib.**

AZƏRTAC xəbər verir ki, Rusiya Təhsil Akademiyasının yeni, o cümlədən xarici üzvləri maksimum dərəcədə şəffaf prosedür əsasında - gizli səsvermə yolu ilə, səslərin hesablanması üçün RF Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən



ümumrusiya seçkilərində istifadə edilən qaydalarla analoji olan elektron vasitələr (KOİB) tətbiq edilməklə seçilib. Yığıncağa qatılan

akademika üzvlərinin hamısı səsvermədə iştirak edib. Ümumi yığıncaqda 200-ə yaxın görkəmli rusiyalı və əcnəbi alim, Akademiya-

nın üzvləri, RF Prezidenti Administrasiyasının, RF Hökumətinin, federal nazirlik və idarələrin, RF Dövlət Dumasının nümayəndələri, RTA Qəyümlər Şurasının üzvləri, görkəmli elm və dövlət xadimləri iştirak ediblər.

Yığıncaqda "Təhsil" və "Elm" milli layihələrinin həyata keçirilməsində Rusiya Təhsil Akademiyasının iştirakı, habelə RTA-nın inkişafına dair perspektiv planlar və ən yaxın genişmiqyaslı layihələr müzakirə edilib.

Yığıncağın ikinci hissəsində Akademiyanın yeni üzvlərinin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.

Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Xannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyasının vətəndaşı) da RTA-nın xarici üzvləri seçiliblər.

Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərlə görüş keçirilib

□ **Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev Bakı İdman Sarayında Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.**

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları xüsusi olimpiyaçıların təlim-məşq prosesinə baxıblar. Sonra atletlər nümunəvi çıxışlar nümayiş etdiriblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Avropa Xüsusi Yay Olimpiya Oyunlarının qalibi və mükafatçısı Həbib Tağıyevlə stolüstü tennis oynayıblar.

Tədbir "Qayğı Sağlam Nəsil" ictimai birliyinin nəzdindəki Daun Sindrom-



lu Şəxslərin Reabilitasiya Mərkəzinin yeniyetmə və gənclərinin iştirakı ilə hazırlanmış eyniləndirilmiş proqramı ilə davam edib.

Martin 14-dən 22-dək keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarına dünyanın 170-dən çox ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiyaçı iştirak edəcək. Azərbaycan

oyunlarda 56 idmançı ilə 10 idman növündə təmsil olunacaq.

Xüsusi Yay Olimpiya Oyunları ilk dəfə 1968-ci ildə Cikaqoda (ABŞ) keçirilib. Bu oyunlar xüsusi qayğıya ehtiyacı olan insanların öz atletik bacarıqlarını nümayiş etdirməsinə imkan yaradan global inklüzivlik hərəkatıdır. Azərbaycanın xüsusi olimpiya-

çıları da həmin oyunlarda iştirak edərək böyük nailiyyətlər qazanıblar.

Atletlərimizin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verir.

Ermənistanın işğalçılıq siyasətinə dəstək verən Fəxrəddin Abbasovun həbsinə siyasi don geyindirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər

Beynəlxalq güc mərkəzləri fikri plüralizmi, söz azadlığı, insan hüquqları, etnik və dini azlıqların hüquqları və s. məsələlərdən milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu universal dəyərlər siyasi istismar vasitəsinə çevrilərək dəyərsizləşdirilir və bunu global imperalizm öz məqsədlərinə çatmaq üçün edir: "Başqa ölkələrdən hüquq və azadlıqlara hörmət tələb edən beynəlxalq güc mərkəzlərinin mənsub olduğu ölkələrin özlərində hüquq və azadlıqların qorunması deyil, bəzi ölkələrə nəzarət və təzyiq altında saxlanmaqdır: "Fəxrəddin Abbasovun həbsinə siyasi don geyindirmək istəyənlər də elə həmin istis-

kimi müəyyənləşdirdikləri ölkələrə qarşı xüsusi təzyiq, yaxud siyasi şantaj mexanizmi formalaşdıraraq onun adını bəzən "beynəlxalq hüquq müdafiəsi təşkilatları", bəzən də "söz və qocalan azadlıqları təşkilatları" qoyurlar".

Millət vəkili sözünə görə, onların əsl məqsədi hüquq və azadlıqların qorunması deyil, bəzi ölkələrə nəzarət və təzyiq altında saxlanmaqdır: "Fəxrəddin Abbasovun həbsinə siyasi don geyindirmək istəyənlər də elə həmin istis-



əlaqədə olduğu da bəllidir".

H.Babaoğlu əlavə edib ki, F.Abbasov dəfələrlə işğalçı Ermənistanın paytaxtı Yerevan şəhərində müxtəlif tədbirlərə qatılaraq işğalçılıq siyasətinə dəstək verib: "Bütün bunlar isə ölkəmizin milli təhlükəsizliyini təhdid etmək konkret cinayət tərkibli hərəkatlardır və hamı çox aydın dərk etməlidir ki, Azərbaycan qanunlarını pozan, onun milli təhlükəsizliyini təhdid edən hərəkatlara kim yol veribse, mütəlx, gec-tez cəzalandırılacaq. Ona görə də burada etnik mənsubiyyət, ya da hansısa azadlıq, hüquq ax-tarmaq yersizdir. Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və hamı eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də bu hadisəni siyasələşdirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər".

marçı mərkəzlərin beynəlxalq şantaj şəbəkəsində. Fəxrəddin Abbasov Azərbaycana qarşı radikal çıxışlar edən separatçıdır və bu il fevralın 28-də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində hələ 2018-ci il iyulun 14-də Səbail rayon məhkəməsinin qərarı ilə cinayət işi açılıb və həbsinə qərar verilib. O, ermənilər məxsus mətbuat orqanlarında da Azərbaycanla qarşı separatçı çıxışlar edib. Ermənistan xüsusi xidmət orqanları ilə sıx

Problemlı kreditlərin həlli ilə bağlı fərman xeyli vətəndaşın sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək

□ **Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində məhz insan amili, vətəndaşlarımızın rifahı dayanır.**

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqləşənlik İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, bu fərman xeyli sayda vətəndaşın probleminin həllinə, sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək: "Əslində problemlı kreditlər banklarla vətəndaşlar arasında olan bir məsələ idi, vətəndaşlar kredit almağa banklar qarşısında öhdəliklər götürmüşdülər. Lakin dövlətimiz vətəndaşların bu öhdəliyini öz üzərinə götürdü. Bu fərmanla Prezidentimiz təkcə vətəndaşların deyil, eyni zamanda bankların da problemini həll etmiş oldu".

Deputat əlavə edib ki, bu baxımdan sözügedən fərman ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimül

yaradan bir amildir: "Çünki problemlı kreditlər səbəbindən həm bankların işi ləngiyirdi, həm də vətəndaş yenidən kredit götürüb hər hansı bir bizneslə və ya bu kimi başqa fəaliyyətlə məşğul ola bilmirdi. Lakin artıq bu problem öz həllini tapdı, həm banklar, həm də vətəndaşlar üçün yeni imkanlar açıldı. Bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, cənab Prezidentin bu fərmanı problemlı kreditlər məsələsinə həll etməkə yanaşı, iqtisadi inkişafa, o cümlədən sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, yeni iş yerlərinin açılmasına, bank sisteminin möhkəmlənməsinə səbəb olacaqdır".

G.Baxşəliyeva vurğulayıb ki, bu fərman dünya ölkələri üçün də nümunəvi



bir addımdır: "Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir. Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirdi. Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən problemlı kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır".

Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Ermənistanın Rusiyadakı səfirinə açıq məktub göndərib

□ **Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin rusiyalı deputatların Bakıda keçirilən yürüşdə iştirakına görə Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vardan Toqayanın hiddətlənməsi ilə əlaqədar ona açıq məktub göndərib.**



prinsipi əsas götürülməklə Ermənistanla hər şeyi bağışlayırlar. Rusiyalı bir sıra parlamentarilərin və bəzi ictimai xadimlərin mövqeyinə görə sizin hiddətlənməyinizin səbəbi tamamilə aydındır, axı onlar Ermənistandan icazə istəmədən Xocalı faciəsinin qurbanlarına abidə önünə çıxarkən qoymadı, qolları heç bir təqsiri olmayan Xocalı sakinlərinin – qocaların, qadınların və uşaqların qanına dırsaya qədər bulamış erməni nasistlərin hərəkatlarına obyektiv münasibət bildirməyi özlərinə rəva görüblər.

Ermənistanın faşist ideologiyasının və Rusiyaya qarşı mübarizənin rəmninə çevrilmiş nasist canı Qaregin Njdenin təmsilində nasizmin tərəflənməsinə və qəhrəmanlıq kimi qələmə verilməsinə görə monomillətli, millətçi Ermənistanı kim qınaya bilər?!

Ermənistanda rus əhalinin və rus dilinin sıxışdırılmasına, rus məktəblərinin bağlanmasına görə Ermənistanı kim qınaya bilər?!

"Danizdən-dənizə böyük Ermənistan" kimi sovinit və "böyük millətçilik" arzusu naminə terrorizmə, qonşu dövlətin ərazisinin 20 faizinin işğal edilməsinə görə Ermənistanı kim qınaya bilər?!

Siz Rusiya ilə "dostluq və səmimi münasibətlər körpüləri salınması" barədə danışanda yaqın ki, Ermənistanın bu siyasətini nəzərdə tutursunuz.

Xoşbəxtlikdən, böyük Rusiyada nasist ideologiyasını əsas tutan Ermənistanın sovinit, millətçi siyasətçilərin nəyə gətirib çıxara biləcəyini anlayın siyasətçilər və ictimai xadimlər çoxdur və Rusiyanın "öz köpəyoğlusunun" hərəkatlarına səbri tükənməz deyil".

Azərbaycan alimləri Fransada keçirilən beynəlxalq elmi konfransda

Fransanın Nitsa şəhərində AMEA Fəlsəfə İnstitutunun və Nice Sophia Antipolis Universitetinin birgə təşkilatçılığı ilə "Bərabərlik: fəlsəfədən hüquqa" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Bir neçə dövlətin filosof və hüquqşünas alimlərinin təmsil olunduğu konfransda ölkəmizi AMEA Fəlsəfə İnstitutunun direktoru, Nice Sophia Antipolis Universitetinin fəxri doktoru, professor İlham Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəetmə Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru, Nice Sophia Antipolis Universitetinin fəxri doktoru İsaخان Vəliyev, Nice Sophia Antipolis Universitetinin fəxri doktoru, Fəlsəfə İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva və digər elmi institutun elmi katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova təmsil ediblər.

Konfransda "Hüquq fəlsəfəsində əxlaq, ədalət və mədəniyyət problemləri" mövzusunda çıxış edən professor İlham Məmmədov əxlaqın, ədalətin və davranış mədəniyyətinin fəlsəfi mahiyyətindən danışib, cəmiyyətin inkişafının hazırkı mərhələsində bu kateqoriyaların insanlar arasında bərabərliyin təmin edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, daha sonra beynəlxalq münasibətlərdə bərabərlik problemlərinə toxunaraq, Xocalı soyqırımının mahiyyətindən danışib, ermənilərin Xocalı şəhərində törətdiyi kütləvi qırğını və bu faciyyə münasibətdə ikili standartların mövcudluğunu bərabərlik hüququnun pozul-

masının xarakterik nümunəsi kimi qiymətləndirib.

"Yaşamaq hüququ: fəlsəfi mahiyyət və hüquqi problemlər" mövzusunda çıxış edən professor İsaخان Vəliyev bütün digər insan hüquqlarının yaşamaq hüququndan törəndiyini nəzəri cəhətdən əsaslandıraraq, onun pozulmasına görə məsuliyyət məsələlərinə toxunub. Qeyd edib ki, müasir dünyada baş verən proseslər, bir sıra güc dövlətlərinin dünyanın yenidən bölüşdürülməsi iddiasına düşməsi, zəif inkişaf etmiş ölkələrinin təbii sərvətlərinin ələ keçirilməsi uğrunda silahlı münaqişələrdə insanların bərabərlik və yaşamaq hüququna əhəmiyyət verilməməsi siyasi müstəvidə adı hala çevrilib və bu vəziyyət bir sıra hüquqi məsələlərin ənənəvi həllinə yeni münasibət tələb etməkdədir. Əks təqdirdə yaşamaq şansının reallaşması əsas imkan verən vasitələrdən istifadə etməkə mövcud olmaq istəyi gündəlik həyatımızda daha çox müşahidə edilən hala çevriləcəkdir.

Konfransda Zöhrə Əliyevanın "Sosial-fəlsəfi doktrinalarda ədalət problemi ətrafında düşüncələr", Sevinc Həsənovanın "Makiavellinin əsərlərində əxlaq və siyasətin nisbəti" mövzularında çıxışları maraqla qarşılanıb.

AMEA Fəlsəfə İnstitutunun mətbuat xidməti bildirir ki, diskussiya şəraitində keçən tədbirdə Nice Sophia Antipolis



M. İsaخان Vəliyev

Universitetinin fəlsəfə, iqtisadiyyat və hüquq fakültəsinin dekani, professor Kristian Val, həmin fakültənin professorları Lea Raso, Philippe Vecrel, Elodie Audo və digərləri bərabərlik məfhumunu müxtəlif elmi müstəvilərdə təhlil edərək mövcud beynəlxalq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Sonda professor İsaخان Vəliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmlər doktoru, professor Əli Həsənovun müəllifi olduğu "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" (Azərbaycan, türk, rus, ingilis, fransız, ərəb və Çin dillərində) və "Азербайджан в системе геополитических отношений на Южном Кавказе и в Каспийско-Черноморском бассейне" kitablarının bir neçə nüsxəsi Nice Sophia Antipolis Universitetinin kitabxanasına hədiyyə edilib.

"Xalq qəzeti"

Rafael HÜSEYNOV: Sosial mediada azadlıqla azğınlığın sərhədləri dəqiq müəyyənləşdirilməlidir

□ **Demokratik dəyərlər və kütləvi informasiya vasitələri, insan hüquqları və mətbuat, eləcə də sosial şəbəkələrdə ifadə azadlığı və onun həddləri kimi həssas mövzular son illərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyalarında, təşkil etdiyi müxtəlif "dəyirmi masa"larda daimi yer almaqdadır. Qurumun növbəti yaz sessiyası ərəfəsində keçirilən komitə iclaslarında həmin mövzulara yenidən diqqət yönəldilməsi ənənəviləşmiş xəttin davamı kimi qəbul edilə bilər.**

AZƏRTAC xəbər verir ki, AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin martın 4-də İspaniyanın Qranada şəhərindəki tarixi Əlhambra sarayında keçirilən iclasında gündəliyə çıxarılan məruzələrdən ikisi bilavasitə bu problemlər dairəsi ilə bağlı idi. Təsədüfi deyil ki, ispaniyalı deputat Xose Çepedanin hazırladığı "Sosial media: ictimai təhdidlər, yaxud insan hüquqlarına qarşı təhlükələr" adlı məruzə də geniş fikir mübadilələri doğurdu. Həmin müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə sosial medianın ictimai-siyasi həyatdakı yeri məsələsinə toxunaraq dedi: "XX əsrin son onillərinə qədər kütləvi informasiya vasitələri deyərək biz qəzet və jurnalları, radio-televiziya, informasiya agentliklərini nəzərdə tuturduq. Lakin internet erasının başlanması ilə qısa bir zaman içində yaranan və bütün dünyanı əhatə edən sosial şəbəkə bu anlayışı mahiyyəti etibarilə dəyişdi. Internet kabusunun bəhrəsi kimi yaranan sosial şəbəkə son dərəcə qısa bir vaxt ərzində klassik media modelini ləğvə, onun müvazinətini poza bildi. Onun yerini tutmadı, amma səviyyəsinin də, nüfuzunun da aşağı düşməsinə nəzərəcarpacaq ziyan vurmağı bacardı. Bu təbii gediləməni baş verdi, ya idarəolunan bir prosesin nəticəsi olaraq yarılandı? Bu, artıq ayrıca təhlil tələb edən başqa sualdır. Sosial şəbəkə rəsmi məlumatın alternativini, rəqibi kimi deyil, dublikatı olmaq iddiası kimi ortaya çıxıb. Lakin dublikatın sürəti də, intriqası da, macəraçı cazibədarlığı da çox olduğundan qısa müddətdə cəmiyyət həyatında və düşüncədə özünə yer tutub. Nəticə etibarilə müəyyən faydalarına, gərəkliliyinə baxmayaraq sosial şəbəkə təcridən bəzi yönəli ilə həm də nəhəng media virusuna çevrilib".

Deputat Rafael Hüseynov sosial şəbəkədə

baş verən bəzi arzuolunmaz prosesləri informasiya mühitinin ekologiyasını pozan təməyüllər kimi dəyərləndirərək deyib: "Yeni dövrün ekoloji təhlükələri sırasında ən narahatlıq doğuranlarından biri informasiya mühitinin çirkləndirilməsidir. Həm də digər ekoloji bələdlərdən fərqli olaraq bu təməyül istisnasız olaraq bütün dünyanı əhatə edir. Başlıca səbəb də odur ki, biz hamımız eyni bir "hürmüçəyin torun"dayıq. Sosial şəbəkədə müşahidə edilən qeyri-peşəkarlıq, təəssüf ki, kütləvi informasiya vasitələrinə daha çox sirayət etməyə, onu içəridən zədələməyə, öz kökünə salmağa başladı. Dəzinformasiya da, müxtəlif növ təbliğat və antiəbləğat da müəyyən həcmdə mətbuatda həmişə olub. Amma heç vaxt indiki kimi geniş, kütləvi, çılpaq və dağıdıcı səciyyə daşmayıb. Bu gün sosial şəbəkə həm qəzet-jurnal, həm radio-televiziya, həm də hər yaxşı-yaman, yalan-döğrə xəbəri eşidəcəyini ictimai məkandır. Sosial şəbəkədə heç də hər şey pis deyil. Lakin məhz sosial şəbəkə gətirdikdə daha artıq ölçüldə informasiya başıpozuqluğuna, milli, irqi, dini ayrı-seçkiliyə rəvac verən, nifrətyayıcı çıxışlara meydan açırdı".

Sosial şəbəkənin bütün təqdir olunması cəhətləri ilə yanaşı, doğurduğu mənfi təməyüllərlə insan haqlarına, demokratik dəyərlərə təhlükələr törətməsi, bu təhdidlərdən necə qurtulmaq məsələsinə toxunanda Rafael Hüseynov mümkün yolları da göstərib: "İfade azadlığı, təbii ki, demokratiyanın bizə verdiyi ən üstün nemətlərdəndir. Lakin sosial şəbəkədə ifadə azadlığının bəzi hallarda ifadə azğınlığına çevrilməsi demokratiya pərdəsi altında birbaşa olaraq insan hüquqlarının pozulmasına gətirib çıxarır. Bəs bu hallarla mübarizənin yolu hansı, şərtləri nədir? Sosial şəbəkədəki xaosun dayandırılmasının əsas açarı nəzarət mexanizmlərinin gücləndirilməsi, hüquqi cavabdehliyin artırılmasıdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri ölkənin beynəlxalq aləmə inteqrasiyası, bu nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq yaratmaq və gətdikcə əlaqələri möhkəmləndirmək olub. 1992-ci il martın 2-də bu istiqamətdə ilk addım atılıb və respublikamız dünyanın ən mötəbər təşkilatına – BMT-yə üzv qəbul edilib. BMT Baş Məclisinin həmin tarixdə keçirilən 46-cı sessiyasında ölkəmizin bu təşkilatın üzvlüyünə qəbul edilməsi barədə qətnamə qəbul olunub. Beynəlxalq qurumun 181-ci üzvü olan dövlətimizin üçrəngli bayrağı martın 2-də Nyu-Yorkda qaldırılıb. Həmin il may ayının 6-da isə BMT nəzdində Azərbaycanın Daimi Nümayəndəliyi açılıb. Təəssüf ki, həmin dövrdə ölkədə baş verən qarşıdurma, respublikada tez-tez bir-birini əvəz edən ölkə rəhbərliyinin dövlət idarəçiliyindəki nəşliyi, birincilik davası beynəlxalq təşkilatlarla əməkdaşlığa davam etdirməyə imkan verməyib və bu sahə sanki unudulub.

Azərbaycan – BMT əməkdaşlığı yüksək səviyyədə davam etdirilir



1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası istiqamətində qətiyyətli addımlar atılıb və müstəqil dövlətimizin xarici siyasətində yeni mərhələnin əsası qoyuldu. Xalqın təkidli idə hakimiyyətə qayıdan ümum-millil lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi strategiyasının əsası Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirmək və milli mənafeləri qorumaq təşkil etmişdir. Həmin dövrdən başlayaraq, müstəqil dövlətimizin xarici siyasəti beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, başqa ölkələrin daxili işlərinə qarışmamaq, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək istiqamətləri əsasında inkişaf etdirilmişdir. Ulu öndərin xarici siyasətinin prioriteti müstəqilliyimizə, suverenliyimizə, ərazi bütövlüyümüzə və milli təhlükəsizliyimizə təhdidlərin qarşısını almaq olmuşdur. 1993-cü ildən ölkəmizin BMT ilə əlaqələri sistemli xarakter daşıyır.

Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələri davam etdirmək, bu mötəbər təşkilatın fəal üzvünə çevrilmək qarşısı qoyulan əsas vəzifələrdən olmuşdur. Çünki beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində əhəmiyyətli rol oynayan Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada sülhün və təhlükəsizliyin təmin olunması kimi mühüm bir missiyanı yerinə yetirirdi. Dünya birliyinə inteqrasiya kursunu mühüm məsələlərdən biri hesab edən ulu öndər həmin dövrdə beynəlxalq aləmdə baş verən siyasi proseslərə əsaslı təsir imkanları olan BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verirdi.

Həmin dövrdə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumları nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların işğalı barədə BMT-nin qəbul etdiyi qərarlar müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də, Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrində respublikamızın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilmiş, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş ərazilərinə qaytarılmasını, atəşkəsin əldə edilməsi və münəşirənin danışıqlar yolu ilə həlli tələb olunmuşdur.

BMT Baş Assambleyası Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu ötəmədən dərin narahatlıq hissi ilə 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fəvqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir. Ölkəmizin bu nüfuzlu qurumla əməkdaşlığının sistemli xarakter daşması beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsində mühüm əhəmiyyət kəsb edib. Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasındakı çıxışı bu baxımdan xüsusilə, yadda qalan olmuşdur. Ulu öndər həmin sessiyada Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən global məsələlərlə bağlı ölkəmizin

mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Assambleyasının xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında bu təşkilatda minilliyin sammitində çıxışı zamanı da ulu öndər Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ölkəmizin mövqeyini bir daha bəyan etmişdi. Bu müddət ərzində Azərbaycan, həm də BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qurmuş, təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO, UNICEF və digər qurumları ilə sıx əməkdaşlıq etmiş, Təhlükəsizlik Şurasına üzv olan dövlətlərlə də əlaqələrini gücləndirmişdir.

məsələ iclasın gündəliyinə salınıb. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamə qəbul edilib.

İki il sonra BMT Baş Məclisinin geniş iclasında – 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə" qətnamə layihəsinin müzakirəsini xüsusi xatırlamaq lazımdır. Həmin qətnamə dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verib, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Son 16 ildə dövlət başçısı tərəfindən aparılan düzgün xarici siyasət nəticəsində ölkəmiz bu mötəbər qurumda söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin Azərbaycan – BMT əməkdaşlığının inkişafını diqqət mərkəzində saxlaması xüsusi qeyd olunmalıdır. 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycanın 155 dövlətin dəstəyini alması bu münasibətlərin məntiqi nəticəsi idi. Müstəqillik tarixində diplomatiyamızın ən yadda qalan uğuru kimi qiymətləndirilən bu qələbə respublikamızın adını Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə həkk edib. Ölkəmizin 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik etməsi müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalıb. Bu tarixi hadisə, ilk növbədə, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təəcəssümü kimi dəyərləndirilir. Dövlətimizin başçısı tarixi qələbəni çox yüksək qiymətləndirmişdir:

"Müstəqilliyimiz dövründə belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu göstərir ki, Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkədir. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

Bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilmiş müstəqil dövlətdir. 28 illik müstəqillik tarixində belə diplomatik uğurlar qazanmaq, BMT və digər mötəbər qurumlarla əməkdaşlığı genişləndirmək, mövqeləri möhkəmləndirmək və həmin qurumların fəal üzvünə çevrilmək hər dövlətə nəsih olmur. Bu, düzgün müəyyənləşdirilmiş siyasi kursun nəticəsidir. Azərbaycan Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutması, nüfuzlu qurumların fəal üzvünə çevrilməsi Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi xarici siyasətin bariz nümunəsidir.

Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

Bu görüş mədəniyyətimizin inkişafına yeni stimül verəcək



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli, Dövlət mükafatı laureatı, professor Xuraman Qasimova da iştirak etmişdir. Xuraman xanım görüş barədə təəssüratlarını bizimlə bölüşdü.

– Bu görüşü biz çoxdan gözləyirdik. Tədbir iştirakçıların hər biri danışmaq istəyirdi. Maraqlı olan bu idi ki, çıxışlara tam sərbəstlik yaradılmışdı. Hər kəs problemlərini sərbəst bildirir və ələ oradaca cənab Prezident problemnin həlli ilə bağlı tapşırıqlarını verirdi. Mən hələ belə bir səmimi görüş görməmişəm.

Mənə də söz verildi. Doğrudur, ələ bir ciddi problem barədə danışmadım, sadəcə olaraq, dedim ki, Siz bizim hər birimiz üçün gözəl işlər görmüsünüz. Daşdığımız fəxri adlar, aldığımız təzə mənzillər, bunları sadalamaq çox vaxt alar... Siz Fidan xanımı bu yaxınlarda ən yüksək mükafatla – "İstiqlal" ordeni ilə təltif etdiniz. Cənab

Prezident, bu ordeni ona şəxsən Siz verdiniz. Başda ulu öndərimiz olmaqla Sizin ailəniz bizim həyatımızda böyük rol oynamışdır. Biz bunu heç zaman unutmuruq.

Bildirdim ki, birçə arzumuz var. Vaxt ələ keçir ki, mən bilmirəm Siz bizim ikimizi bir də səhnədə nə vaxtsa görəcəksiniz, ya yox. Çünki özünü dəmişiniz ki, çox nadir hallarda teatra gedirsiniz. Görürsünüz, burada neçə nəfər istəyir ki, Siz teatra tez-tez gədsiniz. Amma çox təəssüf ki, biz artıq teatra işləmirik, yalnız Konservatoriya da çalışırıq və bununla da fəxr edirik... Onu demək istəyirəm ki, bizim evimizdə də Sizin ailənizə həsr olunan kiçik fondumuz var. İstəyirəm ki, Siz nə vaxtsa ailənizlə

birgə bizim qonağımız olarsınız. Möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin, sizə qonaq gələcəyəm. Odu ki, biz Sizi hər zaman gözləyirik. Bizim Siza göstərəcəyimiz xüsusi arxivimiz var.

Bir daha demək istəyirəm ki, cənab Prezidentin mədəniyyət işçiləri ilə görüşü bütövlükdə milli mədəniyyətimizə qağı-nın bariz nümunəsi idi. Biz mədəniyyət işçiləri bu qağı-ya öz yaradıcılıqla cavab verməliyik. Mən həmkarlarım adından vaxt ayırıb bizim problemlərimizi dinlədiklərinə görə, cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, Azərbaycanımızın daha da çiçəklənməsi yolunda ölkə rəhbərinə uğurlar arzulayıram.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu il martın 1-də ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünü televiziya dan dərin maraqla izlədim.

Perspektiv vəzifələr müəyyən edilmişdir

Dövlətimizin başçısı çıxışında haqlı olaraq qeyd etdi ki, müstəqil Azərbaycan bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub, bütün sahələrdə, eləcə də mədəniyyətdə ciddi islahatlar aparılır. Bu sahədə çalışan bir şəxs olaraq mən də ölkəmizin mədəni həyatında baş verən müsbət dəyişiklikləri izləyir və buna çox sevinirəm.

Bütün sahələrdə islahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir.

Təbii ki, mədəniyyət sahəsində də islahatlara ehtiyac var. Məqsəd mədəniyyətimizin milli dövlətçiliyimizin güclənməsinə daha böyük fayda verməsi təmin etməkdir. Ədalət naminə demək lazımdır ki, son illər ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə bağlı çox işlər görülüb. Təkcə paytaxtda deyil, bölgələrdə də teatrlar tikilib, əsaslı təmir edilib, yeni teatrlar yaradılıb. Azərbaycanın hər bir bölgəsində tarix-diyaşünaslıq muzeyləri və başqa muzeylər uğurla fəaliyyət göstərir.

Tədbirdə vurğulanı ki, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin təbiyyə olunması, bütün bu və digər mühüm məsələlər bir-biri ilə



bağlıdır. Belə ki, ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq xalqımızın əsas, təməl prinsipləri diqqətdən kənarda qalsın, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz.

Hər bir xalq, millət bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, dəyərdim ki, mədəniyyətdir. Dünya xalqları arasında Azərbaycan xalqı ya

şatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur.

Bəli, xalqımızın, milli dövlətçiliyimizin tərəqqisi üçün ölkəmizdə elm, mədəniyyətin, incəsənətin hər tərəfi və davamlı inkişafı çox vacibdir. İnənirəm ki, dövlət başçımızın bu sahəyə göstərdiyi diqqət və qağı nəticəsində mədəniyyətimiz dövlətçiliyimizin güclənməsinə öz layiqli töhfəsini verəcək. Biz mədəniyyət işçiləri bu istiqamətdə bütün qüvvə və səylərimizi səfərbər etməyə borcluuyq.

Əhməd RAMAZANOV,
Sabirabad Regional Mədəniyyət
İdaresinin müdiri

Prezident devalvasiyadan əziyyət çəkən insanları sevindirdi

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" imzalandığı fərman, ilk növbədə, dövlətimizin başçısı tərəfindən davamlı həyata keçirilən sosial islahatların tərkib hissəsidir. Bu, eyni zamanda, dünyaya təqdim edilən sosial islahat modelinin Azərbaycan təcrübəsinin bariz ifadəsidir.

Xatırladaq ki, fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərman məlum səbəbdən – dünyada baş verən kəskin maliyyə böhranı üzündən manatın məzənnəsinin ucuzlaşması ilə bağlı əhalinin banklara xarici valyutalarla olan borclarını ödəmək çətinliyinin, başqa cəhətdə, ölkədə problemli kredit deyilən sosial gərginliyin aradan qaldırılmasına yönəldilib.

Aşağıda uzun müddət sözügedən problemədən əziyyət çəkən, bununla bağlı bütün

ümidlərini dövlətə bağlayan, Prezidentin bu məsələdə onları təq qoymayacağına inanən vətəndaşlarımızın ürək sözlərini diqqətə çatdırırıq.

Feyruz Əhmədov, Suraxanı rayonunun Yeni Güneşli qəsəbəsi, "D" yaşayış sahəsinin sakini:

– Dünya iqtisadi böhranı nəticəsində neftin qiymətinin kəskin ucuzlaşmasından sonra manatın məzənnəsi də aşağı düşdü. Belə bir şəraitdə əhali banklara xarici valyutalarla olan borclarını ödəməkdə çətinlik çəkdi.

Beləliklə, ölkədə problemli kredit deyilən sosial gərginlik özünü büruzə verdi.

Lakin sözügedən problemdən əziyyət çəkən vətəndaşlarımız ümidlərini itirmirdilər, cənab Prezidentin bu məsələdə onları təq qoymayacağına inanırdılar.

Bəli, Azərbaycan cəmiyyəti belə bir qərarı gözləyirdi. Ancaq bu, o qədər də asan həll oluna-sı məsələ deyildi, müəkkəb və məsuliyyəti yanaşma tələb edən ciddi bir problem idi. Kreditlər təxminən 1 milyard dollardan çox bir məbləği əhatə edirdi. Məsələnin həlli üçün isə optimal

variant tapmaq tələb olunurdu. Dövlət problemin həlli ilə bağlı məsuliyyəti və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürməklə vətəndaşlara dəyən bütün zərərini ödənilməsi barədə qərar qəbul etdi. Bununla da bir daha sübut olundu ki, Azərbaycan dövləti qarşısında onun vətəndaşının mənafeyindən üstün heç nə yoxdur.

Oqtay Nəbiyev, Binəqədi rayonu, Binəqədi qəsəbə sakini:

– 2014-cü il noyabr ayında bankdan 8 min dollar məbləğində kredit götürdüm. Bundan az sonra dünyada baş verən iqtisadi

böhranın Azərbaycan iqtisadiyyatına da təsiri özünü göstərdi. Nəticədə mənim kimi yüzlərlə vətəndaşın maliyyə vəziyyətində çətinlik yarandığından həmin krediti ödəyə bilmədim. Bu azmış kimi, əsas məbləğin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi ilə bağlı iqtisadçılarla, hüquqşünaslarla söhbətlər apardım, çıxışı yolları axtardım. Lakin heç bir müsbət nəticə əldə olunmadı. Əksinə, aylar ötdükcə, götürdüyüm kreditə hesablanan faiz və dəbbə pulu da getdikcə, necə



deyerlər, şişməyə başladı. Amma, sözün düzü, inanırdım ki, bu, belə davam etməyəcək. Möhtərəm dövlət başçımızın "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı isə gümanımda yarılmadığını göstərdi.

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin

gücləndirilməsinin dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu imzaladıqı bu fərmanla bir daha təsdiqlədi, "Bizim əsas vəzifəmiz xalqın güzəranını yaxşılaşdırmaqdır" bəyanatına sadıqlığını nümayiş etdirdi.

Qələmə aldı:
V.BAYRAMOV, "Xalq qəzeti"

"Xocalı üçün paylaş" kampaniyası



"Palmalı" Şirkətlər Qrupu, "Yeni Çağ" Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkil etdiyi "Xocalı üçün paylaş" kampaniyasının yekun nəticələri qiymətləndirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, "Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyası Təşkilat Komitəsinin açıqladığı məlumata əsasən, kampaniya başlayandan sonra 24 saat ərzində sosial şəbəkə istifadəçiləri ümumilikdə 51 min 322 tweet paylaşmışlar. Həftəqlər toplam olaraq 33 min 226 dəfə retvit edilib.


"Twitter" platformasının aparılan kampaniyanın

ümumi baxış sayı 55 milyon 570 min 492 olub.

Kampaniya "Top Trend" olaraq Türkiyənin "Twitter" gündəmində ümumilikdə 12 saat yer tutub. Bu kampaniyanın nəticələri "Twitter" in tarixində Xocalı soyqırımı ilə bağlı rekord nəticədir.

Qeyd edək ki, "Xocalı üçün paylaş" Beynəlxalq sosial media kampaniyası bu il fevralın 26-da İstanbul Universitetində təşkil olunan tədbirlə start götürüb.

Tədbirdə Türkiyə Bö-



yük Millət Məclisinin üzvü Saffet Sancak, Milli Məclisin deputatı Sona Əliyeva, İstanbul Universitetinin prorektoru professor dr. Sedat Murat, "Palmalı" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov, "İpək yolu" Strateji Araşdırmalar Mərkəzinin direktoru Seyfullah Türksöy, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, Türkiyənin tanınmış sənətciləri Hülya Avşar, Ahmet Şafak, Ercan Saatçı və digərləri iştirak ediblər.

Bununla yanaşı digər

sosial şəbəkələrdə də Sibel Can, Mahsun Kırmızıgül, Kubat, Hadise, Hakan Mengüç kimi məşhurlar "Xocalı üçün paylaş" ideyasına dəstək veriblər.

"Palmalı" Şirkətlər Qrupunun təşəbbüsü ilə İstanbulda 600 nöqtədə billboardlar asılaraq, əhaliyə "Xocalı üçün paylaşım edilməsi çağırışı" edilib. Həmin billboardlar mart ayının ilk on günlüyündə İstanbul küçələrindən yığışdırılmayacaq.

"Xalq qəzeti"

7-17 mart tarixlərində Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) ölkənin Bakıdakı səfirliyinin dəstəyi ilə "Hindistanın ən yaxşısı" – ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri"nin ikinci buraxılışını təşkil edəcək.



"Hindistanın ən yaxşısı" Bakıda

Xarici ölkələrdə keçirilmiş sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim etmişdir.

"Hindistanın ən yaxşısı" – ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əcazılıq, hədiyyələr, elektronika,

sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, mebel, tekstil, geyim, zینət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 şirkət iştirak edəcəkdir. Bu sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.

"Xalq qəzeti"

Tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılır



Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən təlim mərkəzlərində, poliqonlarda keçirilən yoxlamalar zamanı zabitlərin fərdi keyfiyyətləri, müasir ümum-qoşun döyüşünün idarə edilməsi üzrə təcrübələri,

praktiki vərdisləri, taborun silahlanmasında olan silah və hərbi texnikanın döyüş tətbiqi qaydaları, o cümlədən istismarı üzrə bilikləri də qiymətləndirilir. Zabitlərin nəzəri biliklərinin təyin edilməsi məqsədilə rəhbər sənədlərin öyrənilməsi üzrə

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növ və qismlərində, birlik və birləşmələrində tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılır.

testlər keçirilir, atış, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar qəbul edilir.

"Xalq qəzeti"

Mahaçqala-Dərbənd-Bakı



sürət qatarı bu il işə düşə bilər

Dağıstan hakimiyyəti 2019-cu ildə Mahaçqala-Dərbənd-Bakı marşrutu ilə sürət qatarının işə düşəcəyinə ümid edir.

Dağıstanın nəqliyyat və yol təsərrüfatı naziri Şiruxan Hacımuradov geniş kollegiya iclasında bildirib ki, 2019-cu ildə və yaxın perspektivdə Mahaçqala vəğzalinin yenidən qurulması planlaşdırılır: "Həmçinin Dərbənd-Mahaçqala-Mineralniye Vodı-Kislovodsk sərnəşin qatarı və Mahaçqala-Dərbənd-Bakı sürət qatarının təşkili nəzərdə tutulur".

Mahaçqala-Bakı yeni demiryol nəqliyyatı məsələsinə 2018-ci il aprelin əvvəlində baxılıb. Bundan əvvəl Mahaçqala və Bakı arasında birbaşa aviareys açılmasının planlaşdırılması da bildirilib.

"Xalq qəzeti"

Bayıl yamacında ötən ilin fevral ayında baş vermiş sürüşmə hadisəsindən sonra dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keçirilib. İlk növbədə, yarasız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 sayılı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov bildirib ki, sürüşmə zonasında yerli və xarici mütəxəssislərin iştirakı ilə araşdırmalar aparılıb və hazırda bu işlər davam etdirilir: "Bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikilib. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana



Sürüşmə zonasında son vəziyyət

qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə də işə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb".

Ərazi nümayəndəsinin sözlərinə görə, vəziyyət dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır:

"Nazirlər Kabinetinin çıxacağı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək... Məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcək".

Binəqədi rayonunda ötən il yekun vurulub



□ **Binəqədi rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda görülmüş işlər və qarşıda duran vəzifələr geniş təhlil olunub.**

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri üzrə iş şöbəsinin sektor müdiri Tağı Tağıyev, Milli Məslisin deputatları Mədar Musayev, Azay Quliyev, Kamaləddin Qafarov, rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, icra strukturlarının rəhbərləri, habelə ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin YAP rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il Binəqədiyə etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, rayon icra hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.

Binəqədi RİH başçısı Elxan Allahverdiyev Prezident İlham Əliyevin yürütdüyü

məqsədyönlü, ardıcıl və ölkənin inkişafına yönələn siyasətinin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2018-ci il ərzində görülmüş işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq sözügedən dövrdə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. Nətiq bildirdi ki, dövlətimizin başçısı 15 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib.

E. Allahverdiyev qeyd edib ki, sosial-iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər isə ölkəmizin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanın dinamik inkişafını təmin edən amillər hesab edilir. Xatırlatmaq yerinə düşər ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin

praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin qarşısında böyük imkanlar açır.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri üzrə iş şöbəsinin sektor müdiri Tağı Tağıyev, Milli Məclisin deputatı Azay Quliyev, rayon məşğulluq mərkəzinin direktoru Anar Bağiri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov, Bakı tekstil fabrikinin rəhbəri, Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələrdən söz açıblar.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Yığıncaqda rayon icra hakimiyyəti başçısının rəhbərliyinə əsasən, Binəqədinin sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxs mükafatlandırılıb.

"Xalq qəzeti"

Abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlməmiş "Bizim həyat" layihəsi uğurla davam edir.

Martin 4-də "Bizim həyat" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyat Xətai rayonunun Zığ yolu, 9 ünvanında 1200 nəfər sakinin yaşadığı binaları əhatə edir.

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ərazidə mini-futbol, voleybol və basketbol meydanları, 6 idman qurğusu, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş uşaq əyləncə mərkəzi, o cümlədən 19 oturmaq quraşdırılıb. Bu cür meydanların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzinin təmin edilməsinə, sağlamlıqlarını möhkəmləndirməsinə, asudə vaxtlarını səmərəli keçirməsinə, o cümlədən onlarda sistematik idman məşğələlərinə marağın yaradılmasına nail olmaqdır. Həmçinin ərazidə fəvvarə tikilib, "Şəhidlər kompleksi" bərpa edilib.



çərçivəsində abadlaşdırılan on yeddiinci həyətdir. "Bizim həyat" layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının süstününü təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

Həmin layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar paytaxtımızda abadlaşdırılmağa ehtiyacı olan həyətlər haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Sakinlərin istəkləri nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Sahəsi 13 min kvadratmetr olan həyatin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 5 min kvadratmetrdə yaşıllıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyat layihə

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

tədbirlərin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1. Azərbaycanca III Robot Olimpiada-sının keçirilməsi.

Lot-2. 28 may Respublika gününə həsr olunmuş Azərbaycan gənc dizaynerlərin moda günlərinin keçirilməsi.

Lot-3. İntellektual oyunlar üzrə "Xəzər kuboku" VII Beynəlxalq turnirin keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658415 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Karimov Kenan Elman oğlu). İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4,

II mərtəbə,yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod - 210005

M/h- AZ41NABZ0136010000000003944
VÖEN- 1401555071

SWIFT- CTREAZ22

Alan müştəri- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

H/h- AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121

Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar prosedura iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-İddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-Son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 15 aprel 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin bir faizi məbləğdə bank təminatını 23 aprel 2019-cu il saat 18.00-a qədər ikitəq bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 24 aprel 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. Samux Rayon Mərkəzi

Xəstəxanasının tikintisinin geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti.

Lot-2. 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının tikintisinin geoloji-mühəndisi işləri, layihə- smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar hər lot üçün 200,00 (iki yüz) manat iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasimov küçəsi 1A, telefon- 565-12-41) ala bilərlər.

Rekvizitlər:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

VÖEN -1400049171
Adı- Dövlət Xəzinədarlıq Agentliyi

Kod- 210005
VÖEN- 1401555071

M/h-
AZ41NABZ0136010000000003944

S.W.I.F.T BIK: CTREAZ222

H/h-
AZ81CRTE000000000000002128201

Fond -7, iqtisadi təsnifat -142340, xəzinə hesab kitabı -002730

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikitəq bağlı zərfdə 24 aprel 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsl və surəti sözləri qeyd edilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmayır.

İştirakçılar aşağıdakı sənədləri zərfdə 17 aprel 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətliliyini nümayiş etdirən son 3 il əks etdirən və audittən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasında ki riyaız fərq müsbət olmalıdır.

- minimal döviyyə 1 (bir) milyon manat olmalı və səhiyyə müəssisələrinin layihələndirilməsində iş təcrübəsi məcburidir. Hesablama son 3 (üç) il ərzində cari və ya başa çatdırılmış müqavilələrə əsasən alınmış və təsdiq edilmiş ümumi ödənişlər əsasında aparılır.

- iştirak haqqının ödənilməsi barədə bank sənədi.

- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;

- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;

- tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalmalıdır.

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim edilərsə, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.

Tender təkliflərinin təqdiminin son tarixi 24 aprel 2019-cu il saat 17.00-dir.

Tenderin açılışı 25 aprel 2019-cu il saat 15.00-da olacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

səsyazma studiyası üçün akustik qurğuların və müvafiq avadanlıqların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Səsyazma studiyası üçün akustik qurğuların və müvafiq avadanlıqların satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 80 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

Təşkilat – Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs VÖEN-1304673921

Bank- "Azər-Türk bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan-Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193

Kod- 507699
VÖEN (bank)- 9900006111

SWIFT: AZRTAZ22

M/h- AZ02NABZ01350100000000022944
H/h- AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial

imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 29 mart 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 10 aprel 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan – AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 11 aprel 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs- İlham Əliyev, telefon- 502-47-53/56/58, daxili 144.

Faks- 465-87-96, 502-47-22.

E-mail: i.aliyev@dim.gov.az

Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC

informasiya texnologiyaları avadanlıqlarının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.

Lot -1. Noutbuk və monitorların satın alınması.

Lot -2. IP telefon aparatlarının satın alınması.

Lot -3. Printerlərin və informasiya texnologiyaları aksesuarlarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli (əlaqələndirici şəxslər - Kamil Bektəşidən və Vüqar Yəhyazadədən) telefon- 012 200 00 74/72) ünvanndan ala bilərlər.

İştirak haqqı lot 1- 400 manat, lot -2 və lot - 3 isə hər biri 50 manatdır.

H/h- AZ30AZPO901015461200420100063
VÖEN- 9900048721

Bank- "Azərpoçt" MMC PF 1
Kod- 691011

VÖEN-9900037711

M/h-AZ76NABZ01350100000000094944
S.W.I.F.T-AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-sosial Müdafiə Fonduna borcun olub-olmaması barədə arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi,

qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 23 aprel 2019-cu il saat 17.00-a kimi , tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 23 aprel 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 24 aprel 2019-cu il saat 15.00 -da Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi 74, "Azİntelecom" MMC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Göygöl şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənib imzalanmış, ikitəq bağlamada yazılı təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçılar lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar tender komissiyasına müraciət edə bilərlər.

Ünvan- Göygöl şəhəri, S.Hacıyev küçəsi 42.
Telefon- 022-205-23-69.

Əlaqələndirici şəxs- Abbasov Ədalət Abbas oğlu.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İştirak haqqı 150 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat- Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

H/h- AZ30AİB320501019448300201183
VÖEN -7600031051

Bank-"Kapital bank"ın Göygöl rayon filiali
Kod- 200833

M/h- 137010001944
SWIFT- BIK AİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri

təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı hüquqi statusu qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat ;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış;

- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 16 aprel 2019-cu il saat 17.00-dək Göygöl RİHB-in Şəhər üzrə Nümayəndəliyinə təqdim etməlidirlər.

Bu vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytaracaqdır.

İddiaçılır tender təklifi və bank zəmanətini 2 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Tender zərfləri 3 may 2019-cu il saat 10-00-da Göygöl RİHB-in Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“Azərsu” ASC

daxili vəsaiti hesabına kompüter avadanlıqlarının təmiri işlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin satınalmaları təşkili şöbəsinə (əlaqələndirici şəxs- şöbə rəisi Nicat Abdulləzizova, telefon- 431 47 67/1035 və Tural Rzayev, 431 47 67/2266) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 11 mart 2019-cu il saat

16.00-dan gec olmamaq şərtlə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri "Azərsu" ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 12 mart 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər

Tender komissiyası

Azərbaycan Dillər Universiteti

boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

1. Təhsil fakültəsi nəzdində xarici dillər	dosent -1 ştat
2. Alman dilinin leksikologiyası və üslubiyatı	dosent -1 ştat
3. Alman dilinin fonetikasi və grammatikası	baş müəllim - 0,5ştat
4. Ümumi dilçilik	dosent - 0,5 ştat
5. Azərbaycan dilçiliyi	baş müəllim - 1 ştat

Xarici xəbərlər

ABŞ

Yeni kosmik gəmi



“SpaceX” şirkəti NASA-nın sifarişli ilə “Crew Dragon” adlı kosmik gəmi hazırlayıb. Bildirilir ki, “Falcon 9” daşıyıcı raketini vasitəsilə kosmosa çıxarılmış “Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib. Məlumatla görə, “Crew Dragon” gəmisi martın 8-də Yerə qayıtmalı, Florida yaxınlığında Atlantik okeanına paraşüt vasitəsilə enməlidir. Bundan sonra gəmi vasitəsilə iyul ayında BKS-ə iki astronautın uçuşu nəzərdə tutulub.

Xəbəri ABC verir.

Gürcüstan

Nadir növ aşkarlanıb

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin mütəxəssisləri Qara dənizdə nadir köpək balığı növü olan katran tapıblar. Nadir növün uzunluğu 1,5 metrdən çox olub. Balıqçılar katranın şəklini çəkdikdən sonra onu yenidən dənizə buraxıblar. Qara Dəniz Balıqçılıq Departamentinin rəhbəri Arçil Quçmanidze deyib ki, son illər çox az müşahidə olunan bu növün adı “Qırmızı kitab”a salınmalıdır.

Məlumatı “İslam-Today.ru” yayıb.

Çin

İdخال artır



Çinin təbii qaz id-xalı cari ilin yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz artaraq 13,7 milyard kubmetrə çatıb. Çin hökumətinin məlumatında bildirilir ki, “mavi yanacaq”a tələbatın artması ölkədə havanın

ekoloji çirkliliyi ilə mübarizə məqsədilə daş kömürdən istifadədən imtina ilə bağlıdır.

Məlumatı “İslam-Today.ru” yayıb.

Böyük Britaniya

Səhmlər ucuzlaşıb



Böyük Britaniyanın “Aston Martin” avtomobil şirkətinin səhmləri ötən ilin oktyabrından etibarən 40 faiz ucuzlaşıb. Bildirilir ki, şirkətin zərəri 90 milyon dollar təşkil edir.

Şirkətin baş icraçı direktoru Endi Palmer itkiləri bərpa etmək üçün Uelsdə yeni zavodun açılmasını planlaşdırdıqlarını bildirib. O deyib ki, lakin ölkə “Brexit” razılaşması olmadan Avropa İttifaqını tərk edərsə, bu daha böyük itkilərə səbəb olacaq.

Xəbəri “Business Times” verir.

Fransa

Yeni sponsor müqaviləsi



Parisin PSJ futbol klubu “Accor Live Limitless” otellər şirkəti ilə yeni sponsorluq müqaviləsi bağlayıb. Müqaviləyə əsasən şirkət hər il Paris təmsilçisinə 60 milyon avro ödəyəcək. Bundan sonra klubun futbolçuları üzərində “ALL” yazılan loqonun olduğu forma ilə meydana çıxacaqlar.

Xəbəri “Sport Ekspres” verir.

Hazırladı:
Elçin ABBASOV, “Xalq qəzeti”

ABŞ-da güclü qasırğa

□ **ABŞ-in Alabama ştatında qasırğa nəticəsində ölənlər və xəsarət alanlar var.**

Şərqi Alabamanın tibb mərkəzinin “Facebook” səhifəsində bildirilir ki, mərkəz gün ərzində 40-dan

artıq xəsarət alan qəbul edib. Yaralananların sayının artacağı gözlənilir. Xəsarət alanların bir qismi digər

xəstəxanalara göndərilir.

WBRC telekanalı isə Li dairəsinin şerifi Cey Consona istinadla bildirir ki, qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb. Daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi. Təbii fəlakət üzündən xeyli adam evindən çıxıb bilmir.

Corciya ştatında da qasırğa nəticəsində bir neçə ev dağılıb.

Ştatın qubernatoru Key Ayvi hava şəraiti ilə əlaqədar ştatın bütün ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

“Xalq qəzeti”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyinin vəliəhdi, şahzadə Şeyx Həmdan ibn Məhəmməd ibn Rəşid əl-Məktum beynəlxalq ticarət şəbəkəsinin birləşdirilməsində Dubayın rolunun artırılması məqsədilə yeni inkişaf planını təsdiqləyib. Bu barədə “Business Insider” saytı məlumat yayıb.



BƏƏ-də möhtəşəm layihə hazırlanıb

Saytın mütəxəssisləri yazırlar ki, tarixən Şərqli Qərbi birləşdirən ticarət yolları şəbəkəsinin şərəfinə adlandırılan “Dubai Silk Road” (“Dubay İpək Yolu”) adlı strategiya əmirliyin logistik sektorunun inkişafına kömək göstərəcək. Dubay şahzadəsinin fikrincə, bu layihə ölkə iqtisadiyyatının genişləndirilməsi planının reallaşmasında mühüm rol oynayacaq. O, öz “Twitter” səhifəsində yazıb ki, layihə dünya ticarətində Dubayın gələcəkdə strateji cəhətdən möhkəmlənməsinə yönəlib.

Dubayın “Ports, Customs and Free Zone Corporation” şirkəti və digər dövlət strukturları ilə birgə hazırlanmış “Dubay İpək Yolu” strategiyası ikitərəfli yanaşmaya əsaslanır. Buraya azad ticarət zonaları arasında və ölkə daxilindəki digər əmirliklərlə ticarətin genişlənməsi, həmçinin “DP World” terminalının digər dünya ölkələri ilə ticarət əlaqələrinin təkmilləşdirilməsi daxildir.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

“GƏNCLİK” ASC səhmdarlarının nəzərinə!

2019-cu il aprelin 19-u saat 12.00-da cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. 2018-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.
2. Cəmiyyətin 2018-ci maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2018-ci il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi.
3. Sair məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə material-

larla tanış olmaq üçün 2019-cu il aprelin 1-dən sonra cəmiyyətin direktoruna müraciət etmək olar.

Hörmətli səhmdarlar, ümumi yığıncağa gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi özünüzlə götürməyi unutmayın.

Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Olimpiya küçəsi 6 nömrəli ünvanda keçiriləcəkdir.

Bütün səhmdarların iştirakı vacibdir.

Telefon-465-84-90.

DİREKTOR

BİLDİRİŞ

“Xalq qəzeti”nin 8 və 22 yanvar 2019-cu il tarixli nömrələrində “Azərtilikləticə” ASC-nin Lot- 1. İstilik şəbəkələrində qaza-təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satın alınması və Lot- 2. İstilik təchizatı təsərrüfatlarında xüsusi texnika və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satın alınması məqsədilə dərc edilmiş açıq tender elanında göstərilən sənədlərin qəbulu vaxtı uzadılaraq (tender təklifi və bank təminatı istisna olmaqla) 18 mart 2019-cu il saat 16.00-a, tender təklifi və bank təminatının təqdimatı tarixi 4 aprel 2019-cu il saat 16.00-a, təkliflərin açılışı isə 5 aprel 2019-cu il saat 16.00-a təyin edilmişdir.

Ünvan-Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“MOSKVIÇTEXXİDMƏT” ASC səhmdarlarının nəzərinə!

“Moskvitexxidmət”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 20 aprel 2019-cu il saat 10.00-da Bakı şəhəri, Sumqayıt şossesi 4 nömrəli ünvanda keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları haqqında.
2. Dividendlərin verilməsi haqqında.
3. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyinə aid məsələlərlə əlaqədar cəmiyyətə müraciət etmək olar.

Telefon – (012) 447-05-50.

Ünvan – Bakı, Sumqayıt şossesi 4.

Əlcəzair prezident seçkilərinə hazırlaşır



Bu il aprelin 18-də Əlcəzairdə keçiriləcək prezident seçkilərində 15 nəfərin namizədliyi qeydə alınıb. “Ana-dolu” agentliyi yerli KİV-lərə istinadən yazıb ki, artıq son bazar günü namizədlərin qeydə alınması müddəti başa çatıb.

Əlcəzairin dövlət başçısı Əbdüləziz Buteflika hazırda ləvşəradəki klinikaların birində müalicə olunur. Onun seçkilərdə iştirak etmək ilə bağlı ərizəsi Mərkəzi Seçki Komissiyasına (MSK) prezidentin seçki qərarının rəhbəri Əbdülqani Zalan tərəfindən təqdim edilib.

Lakin Ə.Buteflikanın siyasi rəqibləri hesab edirlər ki, MSK qanun pozuntusuna yol verib. Belə ki, mövcud qanunvericiliyə görə, prezidentliyə namizəd ərizəsini şəxsən özü

təqdim etməlidir. Muxalifət liderləri buna görə Buteflikanın qeydiyyatının ləğv olunmasını tələb edirlər.

Xatırladaq ki, Ə.Buteflika 1999-cu ildən Əlcəzairə rəhbərlik edir.

Bu il fevralın 10-da o, beşinci dəfə prezident seçilmək niyyətini bəyan edib ki, bu da ölkədə kəskin etirazlara səbəb olub.

Bu il martın 2-də 82 yaşlı tamam olan Buteflikanın səhətində ciddi problemlər yaranıb. O, 2013-cü ildə keçirdiyi mikroinsultdan sonra bir neçə həftə Fransada hospitalda müalicə alıb. O vaxtdan bəri əli aralarında hərəkət edən siyasətçi nadir hallarda ictimaiyyət qarşısına çıxır.

Sonda bildirib ki, MSK bu il martın 13-dək prezidentliyə namizədlərin son siyahısını yeniləməlidir.

M.HACIXANLI,
“Xalq qəzeti”

Koalisiya qüvvələri Suriyaya yenidən aviazərbələr endirib

KİV-lərin yaydığı məlumata görə, başda ABŞ olmaqla, beynəlxalq koalisiya qüvvələri Suriyanın cənub-şərqində yerləşən Baqus kəndinə beynəlxalq miqyasda qadağan edilmiş ağır fosfor bombaları ilə aviazərbələr endiriblər.

RIA “Novosti”nin məlumatına görə, aviazərbələr nəticəsində dinc sakinlər həlak olublar. Həlak olanlar arasında qadınlar və uşaqlar da var.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”



BİLDİRİŞ

“Xalq qəzeti”nin 2 mart 2019-cu il tarixli nömrəsində dərc edilmiş DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə təbə olan Avtomobil Təsərrüfatının tender elanında 12 aprel 2019-cu il saat 17.00-dək tarixi 22 aprel 2019-cu il saat 17.00-a kimi, 22 aprel 2019-cu il saat 17.00-dək tarixi isə 12 aprel 2019-cu il saat 17.00-a kimi oxunmalıdır.

Tender komissiyası

“Sabunçuavtomatikaquraşdırma” ASC səhmdarlarının nəzərinə!

19 aprel 2019-cu il saat 10.00-da səhmdar cəmiyyətin illik ümumi yığıncağı keçiriləcəkdir

Gündəlikdəki məsələlər:

1. Səhmdar cəmiyyətin 2018-ci il balans yekunlarının təhlili.
2. Maliyyə - təftiş komissiyasının məlumatı.
3. Dividendlərin bölünməsi.
4. 2019-cu ildə qarşıda duran məsələlər. Bütün səhmdarların iştirakı vacibdir .

Telefon – 450-93-19 və 450-98-26.

Ünvan – Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Bağirov küçəsi 10.

Allah rəhmət eləsin

Qax rayonundan Musa Şəkiliyev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznlə başsağlığı verir.

Qax rayonundan Musa Şəkiliyev Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı

RÖVŞƏN İBRAHİMOVUN

vəfatından kədərli olduğunu bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektiv mərkəzin magistratura sektorunun müdiri Məhəbbət Əkbəriyə qardaşı

ŞAMİL ƏKBƏROVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dillər Universitetinin rektoru, professor-müəllim heyəti və Həmkarlar İttifaqı Komitəsi ingilis dilinin leksikologiyası kafedrasının professoru Nigar Vəliyevaya qızı

AYDANIN

vaxtsız vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, professor Şəhla Əliyeva və dekanlığın əməkdaşları fakültə dekanının müavini, dosent Allahyar İmanova qardaşı

ƏLƏMDAR İMANOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlili), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azerbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7448

SİFARİŞ 823

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00